



"Hadi-abi: "Krd separatlarna qar Suriyann imalnda dycyik"

.Hadi abi Tkilatnin Suriya qanadnn ilk byanat is PYD v PKK-ya qar vuracaqlarnelan etmsi olub

AranNews" xbr verir ki, ilk baxdan Trkiy trfindn veriln byanata bñzyn bu thdid dolu " .aqlama tmlri raqda atlan Hadi-abi trfindn sslndirilib

Hadi abi Suriyada da tkilatlanmaq bard qrar verib. Tkilatn Suriya qanadnn ilk byanat is .PYD v PKK-ya qar vuracaqlarnelan etmsi olub

Mtbuat aqlamasnda Hadi abi krd separatlarna qar dymk niyytlinin sbbin d aydnq gtirib. Aqlamaya gr, PYD rb v assuri xalqna qar byk tzyiqlr v qalc demoqratik dyiikliklrl atr. PYD-nin federal muxtariyyt elan etmsin qar olduqlarn bildirn Hadi-abi krd separat tkilatlarn .dstklynlrin d hdf alnaca bildirib

Tkilat bu mvqeyinin mntiqi davam olaraq PYD-y yaxnlq gstrn rblr krd separatlarnn yanndan ayrlmalaryla bal xbrdarlq gndrib, vtndalardan v xalqdan PYD-y aid qrargah v hrbi .bazalardan uzaq durmalarn istyib

Hadi-abinin bu byanat tsadfi deyil. Son zamanlar krd separatizminin ran qolu olan PEJAK-n fallamas bard xbrlr yaylr. Htta ran rsmilrinin bir mddt nc raqn imalnda sfrd olduu v regional rhbrliyi PEJAK-a bal qvvli dstklmmlrini istdiyi bildirilir. rann bu tpkisindn .sonra rbilin PEJAK-a bal qvvli sxdraraq, lkdn xartd da gln xbrlr arasndadr

Ekspertlrin fikrinc, Hadi abinin Suriyann imalnda tkilatlanma qrarnn balca sbbi "Krdstan" .xyalnn reallaaca tqdird separatizm dalasnn bu lky sramas ehtimal il baldr Qeyd edk ki, rann xsusil imal-qrb hisssind 2 milyondan artq krd yaad gman olunur. Mstqillik arzusunda olan PEJAK z trfdarlarn bu sosial bazadan tmin etmy alr. rann ksr vtndalarndan frqli olaraq snni mzhbin inanan krd halisi balarna gtirilnld mzhb .aysekiliyin d mhm rol oynadna inanrlar v bu dnc onlar separatizm trfdarna yaxnladr

Hadi-abinin mlum byanat krd separatizmini dstklyn AB-n bu siyastinin regional qvvli .getdikc eyni hdfd birldirdiyi ehtimaln gclndirir

mumiyytl, ekspertlr mxtlif siyasi maraqlarna gr mxtlif gc mrkzlrinin tsiri altnda qalan krd airt liderlrinin bir hdfd birl bilmcklirini, hakimiyyet urunda apardqlar mbariz nticsind .paralanacaqlarn gman edirlr

Buna gr d mstqillik tlblrinin reallaacana inanmrlar. stlik, regional gclrin tviqi nticsind mxtlif airtlrin siyasi mbarizsinin vtnda mharibsin evrilcyini txmin ednlr d az deyil. Qeyd edk ki, xsusil raqn imalndak mxtlif krd airtlrinin uzun illr bir-birin qar dydklri d tarixn mlumdur. Tarixi saslara syknn bu ehtimaln maraql qvvlrin tviqiyi istniln vaxt realladrlmas tin grnmr. Xsusil d o zaman ki, regionun btn qvvlrinin iradsi zorla onlara qbul etdirilmy .allan "resept" qar birlibl

Trkiynin Yaxn rq siyastin qar olduunu gizltmyn Hadi abinin Ankarayla eyni mvqeyi dstklyn son byanat da separatizm thlksinin regional qvvli yaxnladraca ehtimalna haqq qazandrr.

//Strateq.az